

**Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın tələblərinə uyğun olaraq növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumatın Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə doldurulması və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim edilməsi ardıcılığına dair**

### **İstiqamətləndirici**

Növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat forması Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə aşağıdakı ardıcılıqla doldurulur.

#### **I. Elektron xidmətdən istifadə üzrə:**

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet sahifəsindəki ([www.migration.gov.az](http://www.migration.gov.az)) “**Elektron xidmətlər**” bölməsini seçərək oradan “**Əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumatı**” elektron xidmətinə daxil olun.

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINDA OLDUĞU YER ÜZRƏ QEYDİYYATA ALINMASI

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMA MÜDDƏTİNİN UZADILMASI

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN ŞƏXSİYYƏTİNİ TƏSDİQ EDƏN SƏNƏDLƏRDƏKİ MƏLUMATLAR DƏYİŞDİKDƏ, MÜVƏQQƏTİ OLMA MÜDDƏTİNİN UZADILMASI BARƏDƏ QƏRARI İTİRİLDİKDƏ MÜVƏQQƏTİ OLMA MÜDDƏTİNİN UZADILMASI BARƏDƏ QƏRARIN YENİDƏN VERİLMƏSİ

ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ MÜVƏQQƏTİ YAŞAMAQ ÜÇÜN İCAZƏNİN VERİLMƏSİ (MÜDDƏTİNİN UZADILMASI)

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN ŞƏXSİYYƏTİNİ TƏSDİQ EDƏN SƏNƏDLƏRDƏKİ MƏLUMATLAR DƏYİŞDİKDƏ, MÜVƏQQƏTİ YAŞAMAQ ÜÇÜN İCAZƏ VƏSİQLƏRİ İTİRİLDİKDƏ VƏ YA KORLANDIQDA MÜVƏQQƏTİ YAŞAMAQ ÜÇÜN İCAZƏ VƏSİQLƏRİNİN YENİDƏN VERİLMƏSİ

ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ DAİMİ YAŞAMAQ ÜÇÜN İCAZƏNİN VERİLMƏSİ (MÜDDƏTİNİN UZADILMASI)

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN ŞƏXSİYYƏTİNİ TƏSDİQ EDƏN SƏNƏDLƏRDƏKİ MƏLUMATLAR DƏYİŞDİKDƏ, DAİMİ YAŞAMAQ ÜÇÜN İCAZƏ VƏSİQLƏRİ İTİRİLDİKDƏ VƏ YA KORLANDIQDA DAİMİ YAŞAMAQ ÜÇÜN İCAZƏ VƏSİQLƏRİNİN YENİDƏN VERİLMƏSİ

ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ HAQQI ÖDƏNİLƏN ƏMƏK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMALARI ÜÇÜN İŞ İCAZƏSİNİN VERİLMƏSİ

ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ HAQQI ÖDƏNİLƏN ƏMƏK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMALARI ÜÇÜN İŞ İCAZƏSİNİN MÜDDƏTİNİN UZADILMASI

ƏCNƏBİL VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXS EYNİ İŞƏGÖTÜRƏNİN YANINDA BAŞQA İŞƏ KEÇİRİLDİKDƏ ONUN ÜÇÜN YENİ İŞ İCAZƏSİNİN ALINMASI

HÜQUQİ ŞƏXSİN YENİDƏN TƏŞKİL (BİRLƏŞMƏ, QOŞULMA, BÖLÜNMƏ, AYRILMA, ÇEVİRİLMƏ) ZAMANI ƏCNƏBİL VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXS ÜÇÜN YENİ İŞ İCAZƏSİNİN ALINMASI

ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ VERİLMİŞ İŞ İCAZƏSİNİN YENİDƏN RƏSMİLƏŞDİRİLMƏSİ VƏ YA LƏĞV EDİLMƏSİ

MİQRASIYA SAHƏSİ İLƏ BAĞLI DÖVLƏT RÜSÜMLƏRİNİN VƏ CƏRİMƏLƏRİN ELEKTRON ÖDƏNİLMƏSİ

MİQRASIYA SAHƏSİ İLƏ BAĞLI DÖVLƏT RÜSÜMLƏRİNİN VƏ CƏRİMƏLƏRİN ÖDƏNİŞİ ÜZRƏ AXTARIŞ

DÖVLƏT MİQRASIYA XİDMƏTİNƏ GÖNDƏRİLMİŞ MİDRACİTLƏRİN İZLƏNİLMƏSİ

ELEKTRON ARAVIŞLAR

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN OLDUĞU YER ÜZRƏ QEYDİYYAT MƏLUMATLARININ YOXLANILMASI

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MİQRASIYA XİDMƏTİ TƏRƏFİNDƏN BAXILAN İNZİBATI XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İNZİBATI XƏTƏ TÖRƏTMİŞ ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINDAN GƏTİMBƏSİNİN VƏ YA AZƏRBAYCAN RESPUBLİKASINA GƏLMƏSİNİN MÜVƏQQƏTİ MƏHDUQLAŞDIRILMASI BARƏDƏ MƏLUMATIN VERİLMƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLIĞININ ƏLDƏ EDİLMƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLIĞININ BƏRPA EDİLMƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLIĞINDAN ÇƏDƏMASI

XARİCİ DÖVLƏTİN VƏTƏNDAŞLIĞINI QƏBUL ETMİŞ AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞI TƏRƏFİNDƏN BU BARƏDƏ MƏLUMATIN VERİLMƏSİ

ŞƏXSİN AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞLIĞINA MƏNSUBİYYƏTİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

MİQRASIYA ORQANLARINA QULLUĞA QƏBULLA BAĞLI MÜSABİQƏDƏ İŞTİRAK ÜÇÜN NAMİZƏDİN QEYDƏ ALINMASI

BAŞQA ÖLKƏDƏ YAŞAYIŞ YERİ SEÇMİŞ AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ YAŞAYIŞ YERİ ÜZRƏ QEYDİYYATDAN ÇIXARILMASI

ƏCNƏBİL İŞÇİ QÜVVƏSİNƏ TƏLƏBAT HAQQINDA PROQNOZ-MƏLUMAT

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MİQRASIYA XİDMƏTİNDƏ GÖSTƏRİLƏN XİDMƏTLƏRDƏN İSTİFADƏ MƏQSƏDİ İLƏ ONLAYN NÖVBƏNİN TUTULMASI


2. Proqnoz-məlumat işəgötürən tərəfindən Asan imza və Elektron imzadan (Sima Token) istifadə edilməklə təqdim olunur.



3. Asan imza və ya Elektron imzanı (Sima Token) seçin.



4. Elektron poçt ünvanınızı daxil edin və ora gələn məlumatı təsdiq edin.



The image shows a digital login interface for the Azerbaijan State Migration Service. On the left, a blue banner features the national emblem and the text: "Azərbaycan Respublikası", "DÖVLƏT MİQRASIYA XİDMƏTİ", and "Elektron Xidmətlər". On the right, a white panel contains a "digital login" button, an email input field labeled "E-poçt", and two buttons: "Daxil ol" (Login) and "İmtina et" (Cancel). Below these is a message: "Hörmətli istifadəçi, Elektron xidmətlər portalında istifadə üçün elektron poçt ünvanınızı qeyd etməlisiniz!" (Respected user, you must register your email address for use on the electronic services portal!). At the bottom right, there are language options: "Az En Ru".

5. Daha sonra yeniden “Əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat” elektron xidmətinə daxil olun.

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINDA OLDUĞU YER ÜZRƏ QEYDİYYATA ALINMASI	ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMA MÜDDƏTİNİN UZADILMASI	ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN ŞƏXSİYYƏTİNİ TƏSDİQ EDƏN SƏNƏDLƏRDƏKİ MƏLUMATLAR DƏYİŞDİKDƏ, MÜVƏQQƏTİ OLMA MÜDDƏTİNİN UZADILMASI BARƏDƏ QƏRARI İTİRİLDİKDƏ MÜVƏQQƏTİ OLMA MÜDDƏTİNİN UZADILMASI BARƏDƏ QƏRARIN YENİDƏN VERİLMƏSİ
ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZISINDƏ MÜVƏQQƏTİ YAŞAMAQ ÜÇÜN İCAZƏNİN VERİLMƏSİ (MÜDDƏTİNİN UZADILMASI)	ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN ŞƏXSİYYƏTİNİ TƏSDİQ EDƏN SƏNƏDLƏRDƏKİ MƏLUMATLAR DƏYİŞDİKDƏ, MÜVƏQQƏTİ YAŞAMAQ ÜÇÜN İCAZƏ VƏSİQLƏRİ İTİRİLDİKDƏ VƏ YA KORLANDIQDA MÜVƏQQƏTİ YAŞAMAQ ÜÇÜN İCAZƏ VƏSİQLƏRİNİN YENİDƏN VERİLMƏSİ	ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZISINDƏ DAİMİ YAŞAMAQ ÜÇÜN İCAZƏNİN VERİLMƏSİ (MÜDDƏTİNİN UZADILMASI)
ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN ŞƏXSİYYƏTİNİ TƏSDİQ EDƏN SƏNƏDLƏRDƏKİ MƏLUMATLAR DƏYİŞDİKDƏ, DAİMİ YAŞAMAQ ÜÇÜN İCAZƏ VƏSİQLƏRİ İTİRİLDİKDƏ VƏ YA KORLANDIQDA DAİMİ YAŞAMAQ ÜÇÜN İCAZƏ VƏSİQLƏRİNİN YENİDƏN VERİLMƏSİ	ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZISINDƏ HAQQI ÖDƏNİLƏN ƏMƏK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMALARI ÜÇÜN İŞ İCAZƏSİNİN VERİLMƏSİ	ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZISINDƏ HAQQI ÖDƏNİLƏN ƏMƏK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMALARI ÜÇÜN İŞ İCAZƏSİNİN MÜDDƏTİNİN UZADILMASI
ƏCNƏBİ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXS EYNİ İŞƏGÖTÜRƏNİN YANINDA BAŞQA İŞƏ KEÇİRİLDİKDƏ ONUN ÜÇÜN YENİ İŞ İCAZƏSİNİN ALINMASI	HÜQUQİ ŞƏXSİN YENİDƏN TƏŞKİLİ (BİRLƏŞMƏ, QOŞULMA, BÖLÜNMƏ, AYRILMA, ÇEVİRİLMƏ) ZAMANI ƏCNƏBİ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXS ÜÇÜN YENİ İŞ İCAZƏSİNİN ALINMASI	ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ VERİLMİŞ İŞ İCAZƏSİNİN YENİDƏN RƏSMİLƏŞDİRİLMƏSİ VƏ YA LƏĞV EDİLMƏSİ
MİRASIYA SAHƏSİ İLƏ BAĞLI DÖVLƏT RÜSÜMLƏRİNİN VƏ CƏRİMƏLƏRİN ELEKTRON ÖDƏNİLMƏSİ	MİRASIYA SAHƏSİ İLƏ BAĞLI DÖVLƏT RÜSÜMLƏRİNİN VƏ CƏRİMƏLƏRİN ÖDƏNİŞİ ÜZRƏ AXTARIŞ	DÖVLƏT MİRASIYA XİDMƏTİNƏ GÖNDƏRİLMİŞ MÜRACİƏTLƏRİN İZLƏNİLMƏSİ
ELEKTRON ARAYIŞLAR	ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN OLDUĞU YER ÜZRƏ QEYDİYYAT MƏLUMATLARININ YOXLANILMASI	AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MİRASIYA XİDMƏTİ TƏRƏFİNDƏN BAXILAN İNZİBATI XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İNZİBATI XƏTƏ TÖRƏTMİŞ ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINDAN GƏTMƏSİNİN VƏ YA AZƏRBAYCAN RESPUBLİKASINA GƏLMƏSİNİN MÜVƏQQƏTİ MƏHDUDLAQIDIRILMASI BARƏDƏ MƏLUMATIN VERİLMƏSİ
AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLIĞININ ƏLDƏ EDİLMƏSİ	AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLIĞININ BƏRPA EDİLMƏSİ	AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLIĞINDAN ÇİDMƏSİ
XARİCİ DÖVLƏTİN VƏTƏNDAŞLIĞINI QƏBUL ETMİŞ AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞI TƏRƏFİNDƏN BU BARƏDƏ MƏLUMATIN VERİLMƏSİ	ŞƏXSİN AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞLIĞINA MƏNSUBİYYƏTİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ	MİRASIYA ORQANLARINA QULLUĞA QƏBULLA BAĞLI MƏSABİQƏDƏ İŞTİRAK ÜÇÜN NAMİZƏDİN QEYDƏ ALINMASI
BAŞQA ÖLKƏDƏ YAŞAYIŞ YERİ SEÇMİŞ AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ YAŞAYIŞ YERİ ÜZRƏ QEYDİYYATDAN ÇIXARILMASI	ƏCNƏBİ İŞÇİ QÜVVƏSİNƏ TƏLƏBAT HAQQINDA PROQNOZ-MƏLUMAT	AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MİRASIYA XİDMƏTİNİDƏ GÖSTƏRİLƏN XİDMƏTLƏRDƏN İSTİFADƏ MƏQSƏDİ İLƏ ONLAYN NÖVBƏNİN TUTULMASI

6. “Fiziki şəxs” və ya “Hüquqi şəxs” xanalarından birini seçib VÖEN nömrənizi yazın.

**Əsas fəaliyyət**

Şəxsin növü \*  
Fiziki şəxs

VÖEN \*  
 Axtar

Adı \*

Soyadı \*

Atasının adı \*

Təşkilati-hüquqi forması

İşə gətürənin hüquqi ünvanı \*

İşə gətürənin faktiki ünvanı \*

İş yerinin ünvanı \*

Verilmə tarixi \*  
 x

İşçilərin sayı(cəmi) \*

Əcnəbi işçilərin sayı \*

İqtisadi fəaliyyət növü \*

7. Boş xanalara həmçinin növbəti ildə işə cəlb etmək istədiyiniz əcnəbilər haqqında məlumatları “Fəaliyyət növü” hissəsinə əlavə edin və sonradan redaktə olması üçün yadda saxlayın.

**Fəaliyyət növü**

Əcnəbi işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulan müvafiq peşələr \*

Əcnəbi işçi qüvvəsinin cəlb edilməsinin əsaslandırılması \*

Əlavə işçi qüvvəsinə olan tələbat (nəfər cəmi (say) \*

Əlavə işçi qüvvəsinə olan tələbat o cümlədən əcnəbilər(say) \*

Cari il üzrə Kvotadan istifadəyə dair \*

[Əlavə et](#)

[Yadda saxla](#) [Təsdiqlə](#)

## 8. Əlavələriniz olmadığı təqdirdə “Təsdiqlə” düyməsini sıxın.

Nº	Əcnəbi işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulan müvafiq peşələr	İşçi sayı	Əcnəbi sayı	Cari il üzrə kvotadan istifadəyə dair	Qeyd	
1	6123 - Fermer, ipəkçilik	3	3	İşğaldan azad edilmiş ərazilər üzrə	İpəkçilik	Sil
2	7123 - Bəna, xarici suvaq	3	3	Digər	Bəna	Sil

Yadda saxla

Təsdiqlə

## 9. Müraciətinizin icra vəziyyətini “Kvota müraciətləri” xanasına daxil olaraq izləyə bilərsiniz.

### MÜRACİƏTLƏRİNİZ

Yeni müraciət yarat +

10 Status Seçilməyib Tarixdən gg.aa.iiii Tarixə 12.02.2025 Açar söz Axtar

Nº	Yaradılma vaxtı	Şəxsin növü	Müraciətin statusu	Bildiriş	Dəyişdirilmə tarixi	Digər bildiriş	
1	07.02.2025 04:16	Hüquqi şəxs	İlkin baxış	---	---		Redakta
2	04.03.2022 04:04	Fiziki şəxs	İlkin baxış	---	---		Redakta

## II. Məşğulluq Təsnifatı üzrə peşələrin kodunu müəyyən edilməsi üzrə:

1. Məşğulluq Təsnifatı üzrə peşələrin kodunu müəyyən etmək üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet sahifəsindəki ([www.migration.gov.az](http://www.migration.gov.az)) “İş icazəsi - Qaynar xətt” bölməsinə daxil olaraq, “[www.azstat.org/tesnifat/](http://www.azstat.org/tesnifat/)” internet ünvanına keçid edin.

Məşğulluq Təsnifatı üzrə siyahı (peşənin təsnifat kodu və adı)	<a href="http://www.azstat.org/tesnifat/">www.azstat.org/tesnifat/</a>
--	--

2. Daha sonra oradakı təsnifatlardan “Məşğulluq təsnifatı” alt sistemini seçin.

The screenshot shows the website [azstat.org/tesnifat/](http://azstat.org/tesnifat/). The page features a teal header with a search bar and navigation icons. A sidebar on the left lists various classification categories, with "Məşğulluq təsnifatı" highlighted. The main content area shows a search form with "Kod" and "Ad" fields, and a table of military ranks with their corresponding codes.

**Məşğulluq təsnifatı**

Kod	Ad
110	Polkovnik, silahlı qüvvələr
110	Ordu generalı, silahlı qüvvələr
110	Mayor, aviasiya
110	Leytenant, silahlı qüvvələr
110	Leytenant, aviasiya
110	Mayor, silahlı qüvvələr
110	Kiçik leytenant, hərbi-dəniz donanması
110	Dəniz donanmasının zabiti
110	Baş leytenant
110	Qardemarin
110	Komandir, aviasiya
110	Komandir, hərbi-dəniz donanması
110	Kapitan, hərbi-dəniz donanması
110	Admiral
110	Kommodor, aviasiya
110	Marşal, aviasiya
110	Briqadir, silahlı qüvvələr
110	Hərbi hissə komandiri, silahlı qüvvələr
110	Kiçik leytenant, silahlı qüvvələr



3. Axtardığınız vəzifənin kodunu müəyyən etmək üçün klaviaturada “Ctrl” və “F” düymələrini sıxaraq açılmış axtarış pəncərəsində peşənin adını yazın. Sonra klaviaturada ”Enter” düyməsini sıxmaqla axtardığınız peşənin təsnifat kodunu tapa biləcəksiniz.



4. Yalnız Məşğulluq Təsnifatında göstərilən peşələrin təsnifat kodları və adları əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumatda qeyd olunmalıdır.

5. Proqnoz-məlumatda qeyd olunan peşələrin təsnifat kodları və adları bir-birinə uyğun seçilməlidir.

### III. Yekun hissəsi üzrə:

1. İşəgötürən tərəfindən təqdim olunan kvota proqnoz məlumatlarının səhv doldurulduğu təqdirdə müraciət **səbəbi göstərməklə** geri qaytarılacaq.

2. Geri qaytarılmış müraciətlər barədə məlumatlar “Kvota müraciətləri” xanasında özəksini tapacaq.

MÜRACİƏTLƏRİNİZ

[Yeni müraciət yarat +](#)

Status: 10 Seçilməyib Tarixdən: gg.aa.iiii Tarixə: 12.02.2025 Açar söz: Axtar [Axtar](#)

Nö	Yaradılma vaxtı	Şəxsin növü	Müraciətin statusu	Bildiriş	Dəyişdirilmə tarixi	Digər bildiriş	
1	07.02.2025 04:16	Hüquqi şəxs	İlkin baxış	---	---		<a href="#">Redaktə</a>
2	04.03.2022 04:04	Fiziki şəxs	İlkin baxış	---	---		<a href="#">Redaktə</a>

« 1 »

3. “**Kvota müraciətləri**” xanasına daxil olaraq səhv göndərilmiş məlumatlar redaktə edilməklə müraciət yenidən təsdiqlənməlidir.

Nº	Əcnəbi işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulan müvafiq peşələr	İşçi sayı	Əcnəbi sayı	Cari il üzrə kvotadan istifadəyə dair	Qeyd	
1	6123 - Fermer, ipəkçilik	3	3	İşğaldan azad edilmiş ərazilər üzrə	İpəkçilik	Sil
2	7123 - Bənnə, xarici suvaq	3	3	Digər	Bənnə	Sil

Yadda saxla

Təsdiqlə